

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

3 nömrəli əlavə

**Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün**

Ərizə-anket

Xahiş edirəm, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

Şəkil üçün
yer

1. Soyadınız, adınız və atanızın adı		Yusupov Kərim Camol	
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü			
2.1 əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü		2.3. dəyişdirilmənin səbəbləri
Yusibov	1988-1995		Şəxsiyyət vəsiqəmdə düzgün qeyd olunmamışdır
3. Doğulduğunuz tarix (gün, ay, il)		24.04.1970	
4. Doğulduğunuz yer		Özbəkistan, Daşkənd şəhəri	
5. Milliyyətiniz		Özbək	
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)		nigahda	
7. Vətəndaşlıq mənsubiyyətiniz		Özbəkistan Respublikası	
8. Pasportunuzun və ya digər sərəhdkeçmə sənədiniz (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)		8.1. növü	Pasport
		8.2. seriyası və nömrəsi	CB15975312
		8.3. verilmə tarixi (gün, ay, il)	12.11.2010
		8.4. etibarlılıq müddəti (gün, ay, il)	12.11.2020
9. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu		bəli	xeyr ☉
9.1. vətəndaşı olduğunuz ölkənin	9.2. hansı dövrdə	9.3. hansı yolla qəbul edilmisiniz	9.4. vətəndaşlıqdan çıxmağınızın səbəbi

adı				
Türkmənistan	1988-1997	Nikah əsasında	Özbəkistan Respublikasının vətəndaşlığın qəbul etmişəm	
10. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq istəyinizin səbəblərini göstərin			Ailəmlə birgə olmaq və sonradan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün	
11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşadığınız müddət			2014-2016	
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi			2000-ci ildə. Evlənmək üçün	
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu				
bəli <input checked="" type="checkbox"/> xeyr <input type="checkbox"/>				
13.1. nə vaxt	13.2. səbəbi	13.3. hansı orqan tərəfindən		
1995	dələduzluq	Türkmənistan, Daxili İşlər Nazirliyi		
13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi				
<i>bəli</i> <input type="checkbox"/> <i>xeyr</i> <input type="checkbox"/>				
13-1.1. nə vaxt	13-1.2. səbəbi	13-1.3. hansı orqan tərəfindən		
2011	Miqrasiya qanunvericiliyin tələbinin pozulması	Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti		
14. Təhsiliniz				
14.1. təhsil pilləsi	14.2. təhsil üzrə ixtisasınız	14.3. təhsil aldığınız dövr	14.4. təhsil müəssisəsinin adı	14.5. təhsil müəssisəsinin ünvanı
Ali	memar	1988-1993	Türkmənistan Dövlət Universiteti	Aşqabat şəhəri
15. Əmək fəaliyyətiniz, o cümlədən Azərbaycan Respublikasındakı fəaliyyətiniz (ali və ya orta təhsil müəssisələrində təhsil də daxil olmaqla)				
Qeyd. Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandırıldığı kimi göstərilməlidir.				
15.1. nə vaxt (başlanğıc və bitmə tarixi)	15.2. hansı vəzifədə	15.3. iş yerinin adı	15.4 iş yerinin ünvanı	
2014	usta	Mebel sexi	Bakı şəhəri, Xətai	

						rayonu, Nobel pr. 33
16. Ailə üzvləriniz						
16.1. qohumluq dərəcələri	16.2. soyadı, adı və atasının adı	16.3. doğum tarixi və yeri	16.4. milliyyəti	16.5 vətəndaşlığı	16.6. fəaliyyəti	16.7. yaşadığı ünvan
arvadım	Yusupova Bahar Seyid qızı	01.05.1972, Azərbaycan	Azərbaycanlı	Azərbaycan	evdar xanım	Bakı şəh., Xətai r, M.Rüstəmov küç, ev 31
oğlum	Yusupov İslam Kərim oğlu	20.08.2001 Azərbaycan	Özbək	Azərbaycan	Orta məktəb şagirdi	Bakı şəh., Xətai r, M.Rüstəmov küç, ev 31
17 Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən verilərsə, onun						
17.1. soyadı, adı və atasının adı	17.2 doğum tarixi və yeri	17.3. milliyyəti	17.4. vətəndaşlığı	17.5. yaşadığı ünvan	17.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi	
Xəlilov Rizvan Rəşad	17.11.1983	Azərbaycanlı	Azərbaycan Respublikası	Bakı şəh., Həsən Əliyev küç., ev 13, mən.32	AZE 23654189	
18. Hazırda yaşadığınız ünvan					Bakı şəh., Xətai r, M. Rüstəmov küç, ev 31	
19. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız					ev: (012) 470-71-72 mob:(070) 340-02-20	
20. Ərizəyə əlavə edilən sənədləri sadalayın					Pasportun surəti, ailə tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin surəti, həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti, tibbi arayış, diplomun	

	surəti, fotosəkil (2 ədəd).
21. Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına), verilmiş icazənin isə ləğv edilməsinə səbəb olur	
22. Əlavə qeydlər	Yoxdur

«21» may 2018-ci il

İmza _____

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)
<p>Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı</p> <p>_____ Bayram Quliyev _____</p> <p><i>sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası</i></p> <p>«21» may 2018-ci il</p>

